

Bölgə konfransları elmin aqrar islahatlarında gərəkli təcrübə olacaqdır

Azərbaycanda XX əsrin əvvəlləri-
ne qədər, demək olar ki, ayrı-ayrı
elm sahələrinin təkamülü, ardıcıl in-
kişaf tendensiyasının formallaşması
prosesi coğrafi aspektde yalnız təs-
viri və bəsit xarakter daşımışdır.
Çünki o vaxtlar məkanımızın tarixi-
coğrafi təkamülünü, milli-mədəniy-
yətini, adət-ənənələrini ümumiləşdi-
rən, onların reallığını eks etdirən nə
milli kadrlarımız və nə də ki onları
özündə birləşdirən xüsusi elm mər-
kəzi olmuşdur. Həqiqi sistemli elm
uğurlar yalnız 1937-ci ildə SSRİ
Elmlər Akademiyası Azərbaycan fili-
alının Coğrafiya Sektorunun yaradılması
ilə bağlı həyata keçirilməyə
başlanmışdır. Artıq 1945-ci ildə
Azərbaycanda müstəqil Elmlər Akade-
miyasının yaradılması Azərbay-
can elminin dünya elmine integrasi-
yasının əsasını qoydu. Hazırda Res-
publikamızın bütün elm ictimaiyyəti,
elmsevər xalqımız bu tarixi günün
yaranmasının 70 illik yubileyini bö-
yük təntənə ilə qeyd etməyə hazırla-
şır. Büyük qürur hissi ilə deyə bilərik
ki, 70 illik tarixi yaradıcılıq fəaliyyəti
dövründə Azərbaycan elmi inkişaf
etmiş, dünya elmlərinə layiqincə in-
teqrasiya olmuş və dünyanın qabaq-
cıl elm mərkəzlərində birinə çevril-
məyə çalışır. İndi Azərbaycan Milli
Elmlər Akademiyasının en ənəməli və
perspektiv vəzifələrindən birincisi
dünya səviyyəli azərbaycanlı milli
kadrların hazırlanması, bəşəriyyəti
narahat edən sosial-iqtisadi prob-
lemərin daha dərindən öyrənilməsi,
regionlarımızın iqtisadi potensial eh-
tiyatlarının kompleks tədqiqatları və
tətbiqi dəyərinin artırılması, coğrafi
məskunlaşma və demokratik prin-
siplərin yenidən işlənilməsi, qlobal
səhralaşma və iqlim dəyişkənlilikləri-
nin kosmogenetik proqnozlaşdırıl-
ması və nəhayət, elmin bütün sahə-
lerinin modernləşdirilməsidir.

Azərbaycan Milli Elmlər Akade-
miyasının çoxsahəli tədqiqat struk-
turlarından biri de 1945-ci ildə yara-
dılmış, bu gün akademik Həsən Əli-
yevin adını daşıyan Coğrafiya Elmlər
Tədqiqat İnstitutudur. Bu yaxınlarda
Coğrafiya İnstitutunun yaranmasının
70 illik yubileyini qeyd etmək məq-
sədilə institutun bir qrup əməkdaşı
respublikamızın Şamaxı, İsmayılli,
Qəbələ bölgələrinə yaradıcılıq yürü-
şü təşkil etmişdir. Bu yürüşdə məq-
səd Milli Elmlər Akademiyası və
Coğrafiya İnstitutunun 70 illik forma-
laşması tarixi, milli kadr potensialı-
nın inkişaf dinamikası, həyatımızın
ayrı-ayrı sahələrinin inkişafına verdi-
yi fundamental elm-işəzəri və təcrübə
töhfələri həmçinin müasir elmin
prioritet istiqamətlərini yerlərdə in-
sanlarımıza birgə araşdırmaqdən
ibarət olmuşdur.

Beləliklə, ilk konfransı qədim Şamaxı şəhərində keçirdik. İncəsənət Texnikumunda baş tutan tədbirdə Coğrafiya İnstitutunun əməkdaşları ilə bərabər rayon fealları da iştirak edirdi. Öncə yerli icra hakimiyyətinin məsul nümayəndəsi qonaqları səmimi salamladı və konfransın işinə

uğurlar arzuladı. Sonra Azərbaycan MEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov çıxış edərək institutun yaranma tarixi və fəaliyyət göstərdiyi müddətdə aparılmış elmi axtarışlar və bu gündən sonra həllini tələb edən coğrafi problemlərdən geniş söhbət açdı. O daha sonra dedi; "Əziz şamaxılılar, bölgələrdə görüşlər, konfranslar keçirməkdə əsas istəyimiz təbiətin, təbii resursları, istehsalatını, istehsal qüvvələrini öyrəndiyimiz, tədqiq etdiyimiz elmi nailiyyətləri barədə həmvətəndaşlarımıza hesabat xarakteri daşıyır. Uğurlarımızı, iş prosesində əldə etdiyimiz nəticələri sizinle paylaşmaq, sizin də arzu və istəklərinizi, iradlarınızı eşitmək istəyirik.

İndi biz özümüzün güclü milli kadr potensialına arxalanırıq. Hazırda təsviri və təhlili coğrafiya anlamına yer olmadığını, konstruktiv və planlaşdırma coğrafiyasına keçid mərhələsinin reallaşdığını nəzərinizə çatdırmaq istərdim".

Müasir coğrafiya elminin ən ənəməli və prioritət vəzifələrindən biri ölkəmizdə davamlı iqtisadi inkişafın əsaslarını təşkil etmək üçün bölgələrdə coğrafi şəraitin kompleks qiymətləndirilməsində daha konstruktiv və tətbiqi metodlara nail olmaqdır. Bu məqsədlə tədqiqatlarımda xüsusiəl müasir landsaftların planlaşdırılması üçün yeni modernləşdirilmiş metod və prinsiplər üstünlük verilir. Milli sərvətimiz olan neft, səxavətli Xəzər dənizinin eko-coğrafi problemləri, bəşəriyyəti narahat edən qlobal səhralaşmanın və iqlim dəyişmələrinin coğrafi mexanizminin öyrənilməsi məsəlesi də həmişə aktual mövzular kimi diqqətə saxlanılır.

Nəhayət, Şirvan konfransının sonunda konkret Şamaxı bölgəsində su çatışmazlığına, insanların təbiətə çox vaxt mərhəmətsiz yanaşmaları, nəticədə təbii tarazlığın pozulması, aqrar istehsal sahələrinin ciddi antropogenləşməsi və s. problemlərin həlline dair qarşılıqlı fikir mübadiləsi aparıldı.

Konfrans Şamaxı bölməsi üzrə Şamaxı-Göylər kəndi marşrutu üzrə relyefin orogeomorfoloji quruluşunu və landsaftin struktur-ərazi differen-siasiyasını yaxşı əksetdirən maraqlı çöl ekspedisiyası ilə başa çatdı.

Növbəti konfrans toplantısını ya-
şılıqlar diyarı İsmayıllıda davam et-
dirdik. İlk növbədə, Şamaxı-Basqal yolu boyu təbiətin yaratdığı əsrarəngiz gözəlliklər göz oxşayır, insanın həyata bağılılığını bir az da artırır. Coğrafi dildə desək, uca dağlarının si-nəsinə naxışlanmış yaşıllı landsaft qurşaqlarının şaquli zonallığı olduq-
ca aydın seçilir. Dağların ətəyindən quru çöl landsaftları dağ meşələrinə keçir. Qədim Muğanlı-Basqal çökəkliyində uçqun və sürüşmələrin sayının getdikcə artdığını müşahidə edi-
rik. Bu da həmin ərazilərdə yeni tek-tonik hərəkətlərin fəallığını və gill-
çökəmə torpaqların sürüşməyə me-

yilli olduğunu göstərir. Uca dağlarının ətəyindəki qədim Basqal çökəkliyi yeni tektonik hərəkətlərin mərhələli inkişaf təkamülünün məhsuludur. Yüzilliliklərin qədim tarixi abidəsi hesab olunan Basqalın tarixi coğrafiyası olduqca maraqlıdır. Basqal eyni zamanda respublikamızda həm mis-gərlik sənətinin və həm də ipəkçilik mədəniyyətinin beşiyi sayılır.

Nəhayət, gözəl və ecazkar meşəli yollarla İsmayıllıya yaxınlaşırıq. Bu anda unudulmaz şairimiz Səməd Vurğunun "Talistan" poemasında vəf etdiyi Talistan kəndinə yollanırıq. Yolboyu dağların yamacına naxışlanmış meşəliklər, onların həndəvərində durna qatarı kimi düzülmüş ağ evlər, meyvə bağları, çəmənliklərdə səpələnmış qoyun-quzular, tarixi Mingəçevir tikintisinin əmək qəhramanı Sarvanın doğma yurdunu daha da gözəlləşdirir. Bir azdan sonra əzəmetli Baba dağının ətəyində məskən salmış, daim abadlaşan İsmayıllıya çatdıq. İlk əvəl İsmayıllının mərkəzində xalqımızın milli-qürur mənbəyi, dövlətçiliyimizin, gələcəyimizin yol göstərəni ulu öndər Heydər Əliyevin əzəmetli heykəlini ziyarət etdik, məhəbbət əlaməti olaraq heykəlin önünə gül dəstəsi qoyduq. Sonda ulu öndərin adını daşıyan mədəniyyət mərkəzində növbəti konfransımızı keçirdik.

Rayon icra hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqovun iştirakı ilə rayon ictimaiyyətinin nümayəndələri coğrafiyaçı alimləri olunduqca mehriban, isti hissələrə salamladılar. Hörmətli Mirdaməd müəllim əvvəlcə İsmayıllı rayonu, onun ümumi coğrafi mövqeyi və rayonun respublika daxilində aqroistehsal tütümunu, mövcud ekocoğrafi problemlərin həllində elmin köməyinə olan ehtiyacları, o cümlədən coğrafiyaçı kadrların çatışmazlığı və özlərinin idarəcilik, inzibatçılıqda gərgin işlərindən ətraflı danışdı. Mirdaməd müəllim peşəkar elm adamı olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tarixi təkamülündən, məşhur elm korifeylərindən, onların milli də-yərlərindən və İsmayıllı rayonunda bilavasitə coğrafi tədqiqatlarla olan ehtiyaclardan söz açdı. Yeri geldikcə coğrafiya elminin aqrar təsərrüfatda müsbət rolundan danışdı və gələcək problemlərin həlli üçün öz tövsiyələrini bildirdi. İcra başçısının olduqca yiğcam, ləkənək elm-iqrar səhbətləri onun vətənине, xalqına, elmə, xüsusiəl özünən vətənpərvərlik zəhmətinə bizzət sonsuz məhəbbət yaratdı. Xalqının milli dəyərini, vətəni qarşısında övladlıq öhdəliklərini dərk edən, mən deyərdim bu kimli klassik rəhbər kadrlara həmişə ehtiyacımız var.

Ramiz Məmmədov ictimaiyyət qarşısında 70 ildə Coğrafiya İnstitutun tarixi formalaşmasından, konkret müasir coğrafi tədqiqatların istiqamətlərindən, coğrafiyaçı alim-kadr potensialının inkişaf tendensiyasından, müasir Xəzərin ekocoğrafi problemlərinin həlli yollarından konkret əyani vasitələrin müşayiətli geniş söhbət açdı. Xüsusilə coğrafiya elmin bütün bəşəriyyəti narahat edən qlobal səhralaşmanın və qlobal iqlim dəyişkənliliyinin coğrafi mexanizmində dair beynəlxalq tədqiqat-lara qoşulmasını yada saldı. İnstitutun beynəlxalq coğrafi layihələrdə iştirakını Azərbaycan coğrafiya elminin uğurları saydı. Çıxışının sonunda Ramiz müəllim bir daha İsmayıllı rayonunda coğrafi problemlərin, xüsusi İsmayıllı rayon ərazisində qurultularının aqrokimyəvi tərkibinin kompleks öyrənilməsi, içmeli su şəraitinin yaxşılaşdırılması, təbiətin mühafizəsi və s. kimi coğrafi aspektlərin nəzərə alınmasını diqqətə çatdırdı. Sonra coğrafiya üzrə fəlsəfə doktoru H.Haqverdiyev, coğrafiya elmləri doktoru R.Qaşqay, coğrafiya elmləri doktoru Z.Eminov, AMEA-nın müxbir üzvü E.Əlizadə İsmayıllı rayonunda həyata keçirilən geniş-miqyaslı abadlıq işlərindən, əhalinin coğrafi məskunlaşma prinsiplərindən, sosial-iqtisadi və aqrohidroloji ehtiyatlarından daha səməreli istifadə olunması və elmin gələcəkde təkmilləşməsindən qarşılıqlı səhbətlər apardılar. Xüsusilə İsmayıllı rayonunda tarixi-coğrafiyanın qədim izləri olan Lahicin dünyada miskərlik mədəniyyətinin, Basqalın ipəkçilik sənətinin tanınması kimi coğrafi səhbətlər tarixi bir daha təzələdi. Konfransın sonunda akademik Ramiz Məmmədovun Coğrafiya İnstitutu adından rayon ictimaiyyətinə verilən yubiley xatirə hədiyyələri maraqla qarşılandı. Rayon ictimaiyyətinin nümayəndələrile coğrafiyaçı alimlərin birgə əməkdaşlığını əks etdirən xatirə şəkillərinin çəkilməsi səyyar elmi yaradıcılıq görüşlərimizin uğurlu nəticəsi oldu.

Coğrafiya İnstitutunun 70 illiyinə həsr olunmuş yubiley konfransının yekun hissəsi Qəbələ rayonunda başa çatdı. Yeri gəlmışkən, vaxtilə keçmiş Sovet İttifaqının önemli rəhbərlərindən birinin "Azərbaycan iri addımlayır" tarixi ifadəsi, həqiqətən, indi bütünlükə müasir Azərbaycanın əsl çıxəklənməsi reallığını əks etdirir. Bütün bölgələrimizdə gündən-güne müasir milli quruculuq mədəniyyətinin artması insanların milli birlik abu-havası hər bir azərbaycanlıda şərəf və sevinc hissi yaradır.

Xüsusilə Qəbələ şəhəri öz müəsirliyi, yeni istehsal-quruculuğu, sosial-iqtisadi və coğrafi zənginliyile Avropa şəhərləri ilə müqayisə oluna bilər. Qəbələnin möhtəşəm otelləri, oradakı xidmət mədəniyyəti, istirahət güləşləri, inzibati-icraçılıq nəzarəti olduqca kompleks və konstruktiv keyfiyyətə malikdir. Bunları qurub-yaradənlara, təminatçılara və özəlliklə məxsusi insanlara bütün kollektivimiz adından səmimi təşəkkürkələrimizi bildiririk.

Habil HAQVERDİYEV,
Coğrafiya İnstitutun Coğrafi Fikir
Tarixi Şöbəsinin rəhbəri,
Coğrafiya üzrə fəlsəfə doktoru.